

Ümumi məlumat	Fənnin kodu, adı və kreditlərin sayı	ACC 810 Audit, 3KU credits (6ECTS)
	Departament	İqtisadiyyat və Menecment
	Program	Magistr
	Semestr	2025/2026-cı tədris ilinin payız semestri
	Müəllim	PhD. Təhmasib Hüseynov
	E-mail	tahmasib.huseynov@khazar.org
	Otaq/saat	Bəşir Səfəroğlu 122, Otaq # 12,
Ön şərtlər	ACC 801 Maliyyə uçotu	
Tədris dili	Azərbaycan	
Məcburi/seçmə	Məcburi	
Dərsliklər və kurs materialları	Əsas dərslik: <i>“Audit və Əminlik” Peşəkar Mühəsiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birləşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM), 2012 - “Audit” dərslik, İbad Abbasov, Bakı Biznes Universiteti, 2013</i> Əlavə dərslik: • <i>Audit xidməti haqqında, AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU, Bakı şəhəri, http://www.audit.gov.az/index.php?type=content&subid=41&cid=41, 16 sentyabr 1994-cü il</i> • <i>Beynəlxalq Audit Standartları, Azərbaycan Respublikası Auditorlar Palatası http://www.audit.gov.az/index.php?type=content&subid=73&cid=73</i>	
Kursun təsviri	Bu kurs əsasən magistrılar üçün nəzərdə tutulmuşdur. Fənnin öyrənilməsi ali ixtisas təhsilinin dövlət təhsil standartının aşağıdakı prinsiplər üzrə tələblərinin reallaşdırılmasını təmin edir: mühəsibat hesabının dürüstlüyü haqqında auditor rəyinin formalaşmasının prinsipləri və vəzifələri; maliyyə qərarlarının əsaslandırılması zamanı auditor rəyindən istifadənin istiqamətləri; müxtəlif sahə və təşkilati-hüquqi formaya malik müəssisələrdə auditor nəzarətinin təşkili; təşkilatlarda mühəsibat uçotu və hesabının bütün bölmələri üzrə auditor yoxlamalarının aparılması metodikası. Müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyəti “Audit” fənninin predmetini təşkil edir.	
Kursun məqsədi	Kursun tədris edilməsində məqsəd iqtisadiyyatın sivil inkişaf yoluna keçirilməsi, bazar iqtisadiyyatı şəraitində iqtisadi subyektlərin idarə olunması və idarəetmə qərarlarının qəbul edilməsi sitemində nəzarət üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlamaqdır. Tədrisin məqsədi tələbələr tərəfindən fənnin tələblərinə və standartlarına müvafiq zəruri və kifayət qədər nəzəri biliklərə, auditin aparılması və onun nəticələrinin sənədləşdirilməsi məsələləri üzrə praktiki vərdişlərə yiyələnməkdir. “Audit” fənninin öyrənilməsi prosesində aşağıdakı vəzifələri həll etmək lazımdır: 1) maliyyə-təsərrüfat nəzarəti sistemində auditin yerini müəyyən etmək; 2) auditor yoxlamalarının strukturunu və ardıcılığını bilmək; 3) auditin və onun nəticələrinin sənədli rəsmiləşdirilməsinin xüsusiyyətlərini öyrənmək; 4) auditor fəaliyyətinin normativ bazasını və onun normativ tənzimlənməsinin xüsusiyyətlərini nəzərdən keçirmək; 5) auditin əsas metodikasını göstərmək; 6) qarşıya qoyulmuş məqsədə çatmaq üçün əldə edilmiş biliklərdən istifadə etmək.	
Tədris nəticələri	“Audit” fənni mühəsibat uçotu, iqtisadi təhlil, vergi qoyma, maliyyə və kredit, mikroiqtsadiyyat, makroiqtisadiyyat, iqtisadiyyatın müxtəlif sahələrində xərclərin uçotu, kalkulyasiya edilməsi və büdcələşdirilməsi və digər kursların öyrənilməsi zamanı əldə olunmuş bilik və vərdişlərə əsaslanır. Fənnin tədrisinin nəticələri magistr iqtisadçılara gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində	

	təsərrüfat subyektlərinin fəaliyyətinin yoxlanılmasında istifadə olunmamış daxili imkanların aşkar olunmasına və həmin imkanlardan istifadə üçün optimal qərarların hazırlanmasına imkan verəcəkdir.		
Tədris metodları	Quiz		x
	Qrup təcrübəsi/təqdimat		x
	Mühazirə		x
	Seminar / Keys təhlillər		x
Qiymətləndirmə	Metodlar	Tarix/son tarix	Faiz (%)
	Aralıq imtahan	Elan ediləcək	30
	Dərsə davamiyyət		5
	Dərsdə aktivlik		5
	Quiz		10
	Qrup təqdimatı		10
	Final imtahan	Elan ediləcək	40
Qaydalar	Davamiyyət: 25% iştirak həddini aşan tələbələrə final imtahanında iştirak etməyə icazə verilməyəcəkdir. Dərsə 15 dəqiqə gec gələn tələbələrə qayıb yazılacaq və dərsdə iştirakına icazə veriləcək. Aktivlik: Tələbənin müzakirələrdə iştirakına görə, eyni zamanda verilən tapşırıqlara hazırlıqlı gəldiklərinə əsasən qiymətləndirmə aparılacaq. Quiz: Tələbələrin əhatə olunan mövzular baxımından biliklərini qiymətləndirmək üçün 2 (iki) yazılı quiz keçiriləcəkdir. Quizlərin keçirilməsinin əsas məqsədi tələbələrin mühazirələrə diqqətini cəlb etmək və bir neçə növ nəzəri və praktiki sualların həllində tələbələrin təcrübəsini təmin etməkdir. Qrup təqdimatı: Tələbələr 2-4 nəfərlik qruplara bölüşdürülür və onlara tapşırıqlar verilir. Tapşırıqların yerinə yetirilməsi zamanı çap materiallarından, elektron mənbələrindən istifadə etmək imkanı olacaq. Əsas məqsəd – verilmiş tapşırığa komanda halında düzgün cavabın tapılmasıdır; komandada işləmək bacarığının öyrənilməsidir. Qrup təqdimatlarının təqdim edilməsinə görə 10 bal tədrisin son həftəsində, final imtahanından əvvəl yazılacaqdır. Plagiarizm: başqa şəxsin, ideya və fikirlərini bu və ya başqa formada özününkü kimi qələmə verilməsi və çatdırılmasıdır. Plagiarizm birmənalı olaraq qadağandır və Universitet üzrə qəbul olunmuş qaydalar əsasında tənzimlənir.		
Cədvəl			
Həftə	Tarix	Mövzu	Mənbə
1		Auditə giriş	“Audit və Əminlik” Peşəkar Mühəsiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),
2		Auditlə bağlı tənzimləmələr və standartlar	“Audit və Əminlik” Peşəkar Mühəsiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),

3		Professional etik qaydalar	<i>“Audit və Əminlik” Peşəkar Mühasiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),</i>
4		Daxili audit və risklərin qiymətləndirilməsi	<i>“Audit və Əminlik” Peşəkar Mühasiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),</i>
5		Audit planlaşdırması və sənədləşdirmə, audit dəlilləri	<i>“Audit və Əminlik” Peşəkar Mühasiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),</i>
6		Analitik prosedurlar	<i>“Audit və Əminlik” Peşəkar Mühasiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),</i>
7		Daxili nəzarət və nəzarət testləri	<i>“Audit və Əminlik” Peşəkar Mühasiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),</i>
8		Audit prosedurları və nümunələrin toplanması	<i>“Audit və Əminlik” Peşəkar Mühasiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),</i>
9		Aralıq imtahanı	
10		Uzunmüddətli aktivlərin auditı və ehtiyatların auditı	<i>“Audit” dərslik, İbad Abbasov, Bakı Biznes Universiteti,</i>
11		Maliyyə qoyuluşlarının və qiymətli kağızlarla əməliyyatların auditı	<i>“Audit” dərslik, İbad Abbasov, Bakı Biznes Universiteti,</i>

12		Maliyyə nəticələrinin və mənfəətdən istifadənin auditi	<i>“Audit” dərsləri, İbad Abbasov, Bakı Biznes Universiteti,</i>
13		Audit seçimi və digər yoxlama metodları	<i>“Audit və Əminlik” Peşəkar Mühəsiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),</i>
14		Audit təhlili	<i>“Audit və Əminlik” Peşəkar Mühəsiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),</i>
15		Audit hesabatları	<i>“Audit və Əminlik” Peşəkar Mühəsiblər Kvalifikasiyası, Get Through Guides Ltd., London Birəşmiş Krallıq, tərcümə: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM),</i>
		Final imtahanı	